

# Angela Merkelə açıq məktub

Bakıdakı 10 sayılı həbsxana, 25 mart 2020-ci il

## “Mənim həyatım təhlükədədir, mənə Frankfurta evimə qayıtmağa kömək edin.”

**Mənim adım Hüseyn Abdullayevdir. 2013-cü ilin noyabr ayında Almaniya mənə siyasi sığınacaq verdi, o vaxtdan bəri məni öz doğma ölkəm Azərbaycanın siyasi təqiblərindən qoruyur.**

2018-ci ili apreldə mən, Almaniyanın mənə verdiyi pasportla Almaniya Türkiyəyə səfər etdim. Getməmişdən əvvəl mən bu pasportla səfər edib-ətməyimə əmin olmaq istədim. Mənə pasportu verən şəxs, mənim gəldiyim öz ölkəmdən başqa hər hansı bir ölkəyə rahat səfər edə biləcəyimə zəmanət verdi. O mənə dedi: “Sən Almaniya dövləti və Konstitusiyası tərəfindən qorunursan.”

2018-ci ilin 21 aprel tarixində, Şənbə günü, artıq bir-neçə gün idi ki, mən İstanbuldaydım. Həmin gün axşamüstü, mən Türkiyənin Terrorla Mübarizə şöbəsinin əməkdaşı uniformasını geyinmiş təxminən 15 polis nəfəri tərəfindən həbs olundum. Mənim təkidlə tələb etməyimə baxmayaraq, onlar mənə həbsimi əsalandıran heç bir sənəd təqdim etmədilər. Mənə vəkillərimə və ailəmə zəng etməyə icazə vermədilər. Bir saat sonra məni kiçik bir polis şöbəsində kameraya saldılar.

Növbəti günün səhəri məni polis maşınında İstanbulun Atatürk beynəlxalq hava limanına apardılar. Elə həmin gün, mənim narazılığım və kəskin etirazlarıma baxmayaraq, məni zorla Türk Hava Yollarının təyyarəsi ilə Bakıya, Azərbaycanın paytaxtına uçmağa məcbur etdilər. Mənim izahatlarım, qışqırıqlarım və yalvarışlarım heç bir nəticə vermədi. Milli və beynəlxalq qanunları pozaraq, Türkiyə və Azərbaycan hökumətləri soyuqqanlıqla yalnız insan oğurluğu adlana biləcək bir hərəkət etdilər.

Təyyarədən düşəndə mən həbs olundum və Bakıda təcridxanaya salındım. Mən az qala iki ildir ki, orada

əziyyət çəkirəm. 2019-cu ilin oktyabr ayında gülünc bir məhkəmə prosesindən sonra mənə qondarma ittihamlar əsasında altı il həbs cəzası verdilər. Mənim səhhətim gedtikcə pisləşir. Mənim həyatım təhlükədədir.


Həbs olunandan bəri, mən Almaniya mənə kömək etməsini xahiş etmişəm. Sizin diplomatik xidmətiniz əvvəl heç bir şey etmədi, sonra mənim Bakıda keçirilən bəzi məhkəmə proseslərimdə iştirak etmək üçün Sizin ölkənin səfirliyinin nümayəndəsini göndərməyə razılaşdı. Eyni şəxs bir dəfə də mənə həbsxanada baş çəkdi. Bu heç də kifayət deyil. Almaniya, siyasi sığınacaq verdiyi bir şəxsin oğurlanıb, təqiblərindən qaçaraq canını qurtardığı ölkəyə zorla aparılmasını bildikdə necə səssiz qala bilər? Bu günə kimi Sizin diplomatik xidmətiniz Türkiyə və Azərbaycan hökumətlərinə qarşı rəsmi etiraz etməklə bağlı mənim bütün xahiş və tələblərimi rədd ediblər. Onlar həmçinin, bu məsələni mənim xeyrimə Bakıda, hakimiyyətin yüksək səviyyəli qurumları səviyyəsində qaldırmağı da rədd edirlər.

Mən heç vaxt heç bir ölkədə qanun pozuntusuna yol verməmişəm. Mənim yeganə günahım öz vətənimdə avtoritar rejimi tənqid etmək olub. Sizin ölkənin Xarici İşlər Nazirliyinin fəaliyyətsizliyinə görə mənim Sizə birbaşa müraciət etməkdən başqa çıxış yolum qalmayıb, Xanım Kansler.

**Xanım Angela Merkel, mənə, oğurlanana kimi yaşadığım və mənzilim olan Frankfurta qayıtmağımıza kömək edin. Mən Sizdən xahiş edirəm. President İlham Əliyevlə danışıqdan mənim dərhal azad olunmağımı xahiş edin.**

Hörmətlə,

*H. Abdullayev*



Sovet İttifaqı dağılandıqdan sonra, indi 52 yaşında olan Hüseyn Abdullayev öz ölkəsinin əsas biznesmenlərindən biri oldu. 2005-ci ildə o, Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçildi. 2007-ci ildə Baş Nazirin fəaliyyətini tənqid etdiyinə görə həbs olundu və iki il müddətinə azadlıqdan məhrum oldundu. İnsan hüquqları üzrə Avropa Məhkəməsi bu qərara görə Azərbaycana narazılığını bildirdi. 5 iyun 2013-cü il tarixində Hüseyn Abdullayev öz ölkəsində repressiyaları tənqid edən və əhalini susmağa son qoymağa cəsarətləndirən bir siyasi videonu YouTube kanalına yerləşdirdi. Növbəti gün Bakıda ona qarşı vergidən yayınma ittihamı ilə cinayət işi açıldı. Bu, onun hal-hazırda davam edən 6 illik həbs cəzası

ilə nəticələnən cinayət işidir. 2019-cu ilin avqust ayında Hüseyn Abdullayev BM-in Qanunsuz Həbslərlə bağlı İşçi Qrupuna Türkiyə və Azərbaycanla bağlı şikayət etdi. Bununla bağlı qərar 2020-ci ilin yazında veriləcək.

**FreeHuseyn.org**

Hər hansı bir sual və ya media sorğuları [info@freehuseyn.org](mailto:info@freehuseyn.org) elektron poçtuna göndərilə bilər.